

(MHRRM AYI V AURA GN HAQDA HR EY (aradrma

Mhrrm ay Hicri tqviminin ilk aydr. Uca Allahn aadak ayd bildirdiyi kimi, drd haram (mqdds) .aylardan biridir

arannews:parstoday-Uca Allah bel buyurur: "Hqiqtn, Allah yannda aylarn say güm;ylri v yeri yaratd güm;ndn bri Allahn Kitabnda on ikidir. Onlarn düm;rdüm;(rcb, züm;lqd, zilhicc v mhrrm) haram aylardr. Bu (slam), doru dindir. Ona güm;r d hmin aylarda güm;züm;nüm;z züm;lm etmyin";. (Tüm;vb, 36)

bu Bkr rvayt edir ki, Peynbr (ona v ailsin salam olsun) dedidir: "l – on iki aydan ibartdir. Onlardan düm;rdüm; haramdr: arda-arda gln üç ay – Züm;l-Qad, Zilhicc v Mhrrm; Cumdl-Axir v aban aynn arasnda olan Rcb ay";. (Buxari, 2958)

Bu ayn Mhrrm adlandrlmas, mnasnn ‘haram (müm;qdds) olan’ olmasna güm;rdir.

Uca Allahn "hmin aylarda güm;züm;nüm;z züm;lm etmyin"; süm;züm;, bu aylarda ediln güm;nahlarn, digr aylarda ediln güm;nahlardan daha büm;yüm;k olmas sbbildir.

Qatad (Allah ondan raz olsun) "hmin aylarda güm;züm;nüm;z züm;lm etmyin"; aysi haqda bel demidir:

"Bu haram aylarda güm;nah etmk, digr vaxtlarda ediln güm;nahlardan daha iddtli v daha büm;yüm;kür. Digr vaxtlarda ediln güm;nahlar da tbii ki büm;yüm;kür. Lakin Allah, istdiyi zaman seçrk daha da zmtIndirir";. Hmçinin deyir: "Allah, ؓ mxluqundan müm;yyn kslri seçmidir. O, mlklr arasndan elçilr, insanlar arasndan peymbrlr, süm;zlr arasndan Onu zikr etmyi, yerd üzünd mscidlri, aylar arasndan Ramazan v haram aylar, güm;nldn Cüm güm;nünü, geclrdn is, Qdr Gecsimi seçmidir. Buna güm;r d Allahn zmtIndilmsini süm;yldiklri, zmtIndirin"; (bn Ksir, Tüm;vb sursi 36-c aynin tfsiri).

Bizn önc yaam xeyirli insanlar üç "10-luu"; zmtldirrdilr:

"Mhrrm aynn ilk on güm;nünü, Zilhicc aynn ilk on g & u u m l ; n & u u m l ; n & u u m l ; v Ramazan aynn son on güm;nünü." (Raddul-Mnsur, 8/501)

Mhrrm aynda daha çox nafil oruc tutman üstünlüyü

Hdisd deyilir: "Allah Rsulu (ona Allahn salam olsun) dedi: "Ramazan ayndan sonra n üstün drcli oruc, Allahn ay olan Mhrrmddir";. (Muslim, 1982)

Ay adnn Allah süm;zü il birg ildilmsi (nisbt edilmsi), bu ayn zmtini daha da açq kild ifad edir.

Uca Allah, istdiyi zaman v mkanlar seçrk, onlar fziltli etmi, insanlar da bu

fürstlrdn istifad edrk savab qazanmaa çarmdr. Böyük alim bn Abdus-Salam (Allah rhmt etsin) demidir: “Zamanlar v mkanlar iki yolla fziltndirilir. Biri dünyvi, ikincisi is dini yolla. kincisin gldikd – sbbi budur ki, Uca Allah o vaxt v mkanlarda ediln mllr daha böyük savab vermekl, qullarna Öz sxavtini bx edir. Msln, Ramazan aynda tutulan oruca, digr vaxtlarda tutulan orucdan daha böyük savab verir. Elc d, Aura gününd.. Bunun üstünlüyü, Allahn qullarna qar sxavti v mrhamtindn dolaydr..” (Qavaid I-hkm, 1/38).

Mhrrm ayndan ld olunacaq ibrtlر.

Mhrrm ay, Peymbrimizin Mkkdn Mdiny hicrt etmsi hadissindki bir çox drs v ibrtlri xatrladr. Bütün bunlar bizlr, Hicri tqviminin balca hmiyytini anlamaa yardm edir. Hicrt hadissinin, slamn inkiafnada mühüm bir addm olmasn yada salmaqda da fayda vardr. Bel ki, tarix boyunca slam, hicrtdn faydalannmdr. Bir çox qitlrd slamn mövcud olmas v inkiaf etmsi, oraya hicrt ednlrin sylri v Allah yolunda çalanlarn zhmtlri nticsind olmudur.

Mhrrm aynn 9 v 10-cü günü oruc tutmaq Peymbrimizin tövsiyysidir (sünnsidir). O (ona Allahn salam olsun) 10-cu günü (Aura günü) oruc tutmu, öz shablrini d buna tviq etmidir.

* Hz Hüseyn (Allah ondan raz olsun) v onun ailsinin böyük fdakarl.

hli-Beytin dahi xsiyyti v mam olan Hz. Hüseyn’in Krbla’da hid olmas da, aura günün tsadüf edir. Yni, bu hadis, aura gününün sl sbbi deyildir. Peymbrimizin vfatndan illr sonra, bu faci ba vermi v aura günün tsadüf etmidir. Biz Krbla epizodundan qhrmanlq drsIri, sbr v mtant nümayi etdirmiyi öyrnmliyik.

N Peymbr, n d hli-beyt, bu ay yasa çevirmmi, sin vurub, a demmilr. Bu, hrksin dqiq olaraq bildiyi bsit bir msldir. Demli, aura – Krbla facisi il balamayb v tamamil frqli bir eydir. Fziltli bir xsin, mübark bir günd hid olmas, o günün mahiyytini sonradan dyi bilmz. Çünki, din artq tamamlanmdr, yeni rituallarn lav olunmas mümkünsüzdür. Peymbr vfat etmi, Quran tamamlanmdr.

Aura orucunun da n Krblayla, n bayramla, n d Yezidl bir laqsi yoxdur, birbaa Peymbrin tövsiyysidir. Ümumiyyl slam ritin gör bayram günü oruc tutmaq haramdr, qadaandır. Bir söz, bzi iddialar hqiqtn d çox sassz v mntiqsizdir.

Lakin Quran v Sünnd sas olmayan bzi adt-nnlri (matm, alama, zncir vurmaq v s.) etmkdn d çkinmliyik. Çünki bunu n Allah, n d onun Rsulu buyurmamdr, ondan sonra gln xeyirli insanlardan heç vaxt bel mllr etmmilr.

Aurann tarixi

Uca Allahn göndrmi olduu dini, doru anlamaa yardmç olacaq

vasitlrdn biri d, Qurani-Krimd olan peymbrlr v keçmi ümmtlr dair hekaylrdn ibrt almaq-dr.

Uca Allah buyurmudur: “(Peymbrlrin) hekaytlrind al sahiblri üçün, sözüz ki, bir ibrt vardr..” (Yusuf, 111)

Onun Öz Kitabnda söyldiyi hadisldn biri d, Allahn ay olan – müqdds Mhrrm aynda ba vern hadisdir. Bu, Musa peymbr v Misirin qddar Fironu (kral) olmu || Ramzes’l baldr. Rbbimiz Quranda bu haqda bel buyurmudur:

“Biz inanan bir tayfa üçün sn Musann v Fironun hekaytindn (bir qismini) olduu kimi söylycyik. Hqiqtn, Firon yer üzünd (Misird) ba qaldrb onun halisini zümrlr bölmüdü. (Firon) onlarn arasnda olan bir tayfan (srail oullarn) gücsüz (aciz) görüb onlarn (yeni doulan) olan uaqlarn öldürür, qzlarn is sa buraxrd. O, hqiqtn, (yer üzünd) fitn-fsad tördnlrdn idi! Bis is istyirdik ki, o yerd zif düüb zilnlr (srail oullarna) mrhmt göstrk, onlar (xeyirxah ilrd) önd gednlr v (Fironun mülkün) varisl edk. V onlar yer üzünd (Misird, amda) yerldirib möhkmlndirk, Firona, (vziri) Hamana v ordularna onlarn qorxub çkindiklri eyi (srail oullarndan birinin li il mhv edilib hakimiyytlrin son qoyulmasn) göstrk.” (Qasas, 3-6)

Firon, srail övladlarna hökmranlq edrk onlar köl edir, yeni anadan olmu uaqlar öldürür, qadnlar is, sa saxlayrd. Bu cinayt mli etm sbbi, doulacaq uaqlarn birindn gl bilck haqq v hakimiyyt qorxusu idi. srail övladlar, brahim peymbrdn onlara glmi bilgilr sasn bilirdirl ki, onun nslindn glck bir xs, Misir kralln dadacaq. Falçlarn verdiklri xbr sasn, qorxuya dün Firon is, öz güc varln qorumaq üçün sgrlrin, srail övladlarnn yeni doulan bütün uaqlarn öldürmyi mr etmidi.

Bununla bel, vvlcdn ald bütün tdbirlr, onu Allahn Qdr’indn mühafiz etmk üçün kifayt etmdi. Belc Allah, Musa peymbrin min-amamlqda böyümsini, öldürülmkdn xilas olunmasn v hmçinin yetkinlik dövrün çatana qdr Allahn himaysi altnda Fironun öz evind böyümsini tmin etdi. Ilr sonra is, Fironun ‘fironluunun’ bir nömrli ngillyicisi olan Musaya qar olan zülmlr, bu dahi peymbrin v onunla birlikd olan haqq hlinin canlarn qurtarmaq üçün qaçmalaryla yekunld. Mhur – dnizin yarimas hadissi nticsind, Musa peymbr v onunla birg olanlar qurtulmu, Firon is hlak olmudu.

Bu zmtli hadis müqdds Muhrrm aynn 10-cu günü ba vermidir. Bu günü yhudilr ‘Yvmul Aura‘ (Aura günü) olaraq adlandrrlar. Musa peymbr (ona Allahn salam olsun) hmin günü oruc tutmu, insanlar da bu ml çarmdr.

bn Abbas rvayt edir ki, Hz. Mhmmid Mdiny gldikd, yhudilrin Aura günü oruc tutduqlarna ahid olmu v onlardan bel sorumurdu: “Bu günün hmiyyti ndir ki, siz bu gün oruc tutmusunuz?” Onlar bel cavab verdirl: “Bu, böyük

hmiyyti olan bir gündür. Allah, Musa v onun camaatn xilas etmi, Fironu v onun camaatn is suda bomudur. Musa, tkkür lamti olaraq hmin günü oruc tutmudur ki, biz d buna riayt edirik.” Bunun üzrin Allah Rsulu dedi: “Biz buna daha haqlyq v bizim Musaya olan yaxnlmz, sizin yaxnlndan daha çoxdur”

Belc Allahn elçisi Aura günü oruc tutdu v hmin gün oruc tutulmasn da müslimanlara tövsiyy etdi.

Aura gününd oruc tutman hmiyyti.

Müdrik bir müsliman, hr zaman mübark günldn fayda götürmlı v Allaha daha da yaxnlamaa can atmldr. Bu cür etmkl, öz hyatnn bütün sahlind önrd bir Peymbri olan Muhammd’i (ona Allahn salam olsun) özün nümun v örnk götürmlidir.

bn Abbas demidir: “Allah elçisinin bu gündn (Aura günündn) v bu aydan (Ramazan ayndan) baqa vaxtlarda oruc tutmaa daha istkli olduunu görmedi”(Buxari, 1867).

Baqa bir hdisd Peymbrimiz demidir: “Aura günü orucunun böyük üstünlüyü/fzilti vardr. Ümid edirm ki, Allah bu orucu, keçn il (o ild ediln günahlar) üçün kffar (balanma) kimi qbul edckdir”. (Muslim)

Aura gününd oruc tutmaq, mam Huseynin (Allah ondan raz olsun) hid olmasn yas, matm il keçirmk mnasn ifad etmir. Elc d bu, sevinc ifad etmir. Yuxarda qeyd etdiyimiz kimi, Mhrrm ay v Aura gününün tarixcsi çox qdimlr dayanr. Sonralar ba vermi hadisl, bu günün dini fziltin heç bir ey lav etmz. Çünki, Peymbrimizin vfat il, bütün dini ritual v qaydalarn lav edilmsin – Allah trfindn dayandrlm, slam dini tamamlanmdr.

Biz mam Huseynin (Allah ondan raz olsun) hadtin drindn hörmt edir, slam urunda onun zmtli fdakarlna, ücatin ehtiram edirik. O, bizlr haqq, csart, igidlik v tqvaya dair böyük bir örnk nümayi etdirmidir. Hicrtin 61-ci ilind ba vermi bu hadis zaman Hz. Hüseyn, bir çox zalm v fasiqlrin li il öldürülmüdür. Lakin, Aura orucunun tarixi çox qdimdir. Bir çox hdis kitablarndak rvaytlr sasn bilirik ki, Peymbrimiz v onun shablri Mkkd olduqlar zaman, Mhrrm aynn 10-cu günü oruc tutardlar. Bu el bir gün idi ki, Mkk halisi Kbnin örtüyünü dyirdilr. Qurey qbilsı d hmin günü oruc tutard. (Buxari, 1489 v 1760)

Baqa bir rvaytd qeyd olunur ki, Mdin yhudilri o günd ziyaft edr, Peymbrimiz is öz shalrin onun vzin oruc tutma mr edrdi. (Buxari, 1866)

Qeyd etmk lazmdr ki, ilk vaxtlarda Aura orucunu tutmaq, müslimanlarn üzrin vacib idi. Hicrtin 2-ci ilind Ramazan ay orucu haqqnda Allahn mri glidiyi zaman, Peymbrimiz, Aura günü orucunun artq nafil (müsthb) bir oruc’a çevrilmsini insanlara elan etmsi üçün bir nfr carç göndrmidir. Bütün bunlar göstrir ki, hr bir ks, bu günü oruc tutmaq v ya tutmamaq mövzusunda srbstdir. Lakin, oruc tutanlar

üçün böyük bir mükafat vardr (yuxarda qeyd olunmudur). Bu mükafat ldn qaçrmaq, biz günahkar müslimanlar üçün böyük bir itkendir!

bn Abbas demidir: “Yahudilrdn frqlnmk üçün biz, bu iki günd (Mhrrm aynn 9-cu v 10-cü günlri) oruc tutmalyq”. (Tirmizi, 686)

Digr hdisd is, Peymbrimizin bel dediyini rvayt etmidir: “Gln il sa olsam, (10-cu gün olan aurayla brab) 9-cü günü d oruc tutacaam”. (Musnd, 2002)

Bildiyimiz kimi, növbt i ziz Peymbrimiz bu dünyadan, bdi dünyaya köçmüdür. Ona v ailsin salam olsun!

Aura il laqdar yanl anlaylar v sassz adtlr.

Bu gün Adm’in yarand gündür.

Bu gün brahim peymbrin anadan olduu gündür.

Bu gün Adm’in tövbsinin Allah trfindn qbul olunduu gündür.

Qiyamt günü aura günü ba verck.

Hr kim Aura günü çimrs heç zaman xstlnmz.

Sin vuraraq a demk.

Bu günd mütlq bdndn qan çxmaldr -dey etiqad etmk.

Ba yarmaq, zncir vurmaq (zadarlq), qola qara ip balamaq.

Saat 12-y kimi sabundan istifad etmyin haram olduuna etiqad etmk.

Bu v bundan sonrak ayn matm aylar olduuna etiqad etmk.

Bütün bunlar v qeyd etmdiyimiz buna bnrzigr hallar, n peymbrimiz, n onun hli-beyti, n digr shablr trfindn edilmmi v edilmsi d tövsiyy olunmamdr. Biz müslimanlara dün, aura gününün xeyir v fziltindn faydalananmaq v peymbrimizin (ona v ailsin salam olsun) keçirdiyi kimi bu günü faydal kild keçirmey çalmaq olmaldr. Bununla yana, Peymbrimizin ziz nvs Hz. Hüseyn’in zalmlar trfindn hid edilmsi hadissinin mhz bu mübark gün tsadüf etmsini d xatrlamal v Allah yolunda canlarn fda etmi öndrlri xeyirl anmal, lakin dind sas olmayan, xurafat ml v inanclardan da uzaq olmalyq.

bn Teymiyy – Hz. Hsn v Hz. Hüseyn (Allah hr ikisindn v atalarndan raz olsun) haqqnda bel buyurur:

“Uca Allah, bu günd (Aura gününd) hadti nsib edrk Hüseyni ucaltm, onu öldürnli, öldürülmsin kömk ednlri v buna raz olanlar is, alçaltmdr. Ondan önc hid edilnlr, onun üçün gözl bir nümundir. O v qarda (Hsn), cnnt gnclrinin seyyidlri/aalardrlar. kisi d slamn izztli/güclü olduu bir dövr yetidi. Hicrt, cihad v ziyytlr sbr kimi – hli-beytin (slamn ilk illrind) nail olduu digr (böyük) üstünlükler nail ola bilmmilr. Bu sbbl d Uca Allah, onlarn izztini tamamlamaq v drclrinin

yüksitmüçün (onlara) hidlik rfini nsib etmidir.” (Ftva, 4/511)

Uca Allahn, bizlri bu gözl gündn faydalanan bndlrrindn etmsini dilyrk bol-bol dua etmk – n balca etmli olduumuz mllr siyahsnda olmaldr.